

Azərbaycan Respublikasının Auditorlar Palatası
Şurasının 2016-cı il 30 sentyabr tarixli 279/1 sayılı
qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Auditorlar Palatasının 2016-cı il üzrə iş planına əlavələrin edilməsi cədvəli

Sıra N-si	Tədbirin adı	Hansı sənədə əsasən hazırlanır	İcra müddəti	Məsul icraçılar	Qeyd
I. Auditin təşkili və tənzimlənməsi					
1.3.	Neft-yanacaq kompleksi və informasiya texnologiyaları üzrə sahəvi audit proqramlarının hazırlanması	Konsepsiyanın VIII bölməsinin 2-ci bəndi	2016-2017-ci illər	N.Talıbov, V.Rəhimov, Milli auditə dəstək üzrə Komitə, Metodik Komitə	21.01.2016-cı il tarixdə təsdiq edilmiş Plan-proqrama əlavələr
1.1.3.	Nəzarət xidmətləri (sənədlərin şərtlərə uyğun tərtibinin, uçotunun aparılmasının və hesabatların tərtibinin, vergi və digər ödəmələrin düzgün hesablanması və ödənilməsinin və s. yoxlanılması) göstərilməsi və tətbiqinə dair metodik vəsaitlərin hazırlanması	Konsepsiyanın VIII bölməsinin 8-ci bəndi	2016-2017-ci illər	N.Talıbov, V.Rəhimov, Milli auditə dəstək üzrə Komitə, Metodik Komitə	
1.27	Fəaliyyətin əsas meyar göstəriciləri olan illik dövriyyənin həcmi, işçilərin sayı ilə bağlı auditin əhatə dairəsinin dəqiqləşdirilməsi üzrə təkliflərin hazırlanması	Konsepsiyanın II bölməsinin 14-cü bəndi	2016-2017-ci illər	M.Abbasov, N.Talıbov, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə	

1.28	Müstəqil auditin dövlət auditi və daxili auditlə əlaqəsinin təkmilləşdirilməsi .	Konsepsiyanın VI bölməsinin 27-ci bəndi	2016-2017-ci illər	Q.Bayramov, S.Gülməmmədov, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə	
1.29	Əməliyyat xidmətləri (iqtisadi subyektlərin sifarişi ilə sənədlərin – biznes planlarının, investisiya layihələrinin , müqavilələrin, qeyri-standart maliyyə və statistika hesabatlarının və s. tərtibi) göstərilməsinin tətbiqi .	Konsepsiyanın VI bölməsinin 34-cü bəndi	2016-2017-ci illər	N.Talıbov, V.Rəhimov, Metodik Komitə, Milli audite dəstək Komitəsi	
II. Beynəlxalq audit standartlarının tətbiqi					
2.5	Beynəlxalq audit standartlarının şərhlərinin tərcüməsi və nəşri	Konsepsiyanın III bölməsinin 3-cü bəndi	2016-2017-ci illər	V.Rəhimov, N.Talıbov, Beynəlxalq Standartlar üzrə Komitə	
III. Keyfiyyətə nəzarət, etika və şəffaflığın təminatı					
3.9	Ədalətli rəqabətin təmin edilməsi və inhisarçılığa yol verilməməsi sahəsində tədbirlərin həyata keçirilməsi	Konsepsiyanın VII bölməsinin 7-ci bəndi	2016-2017-ci illər	M.Abbasov, S.Gülməmmədov, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə, Auditorların Peşə Etikası Komitəsi	
VI. Nəşrlər, konfranslar və seminarlar					
6.2.4	“Audit” dərsləri dərslər vəsaitinin təkrar nəşri	Konsepsiyanın XI bölməsinin 7-ci bəndi	2016-2017-ci illər	Redaksiya heyəti	